

XÜLASƏ

Adı Soyadı: Günel Sadıqlı İlqar

Xarici dil: İngilis



Ali təhsil statusu:

Səviyyə	Fakültə \ ixtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat	Pedaqoji \ Riyaziyyat və informatika müəllimliyi	Mingəçevir Dövlət Universiteti	2013-2017
Magistratura	Pedaqoji \ Riyaziyyat müəllimliyi	Mingəçevir Dövlət Universiteti	2017-2019
Doktorantura	Riyaziyyat \ Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası - Riyaziyyatın tədrisi metodikası	Azərbaycan Dövlət Pedaqoji Universiteti	2021

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

"Cəbr və funksiyalar" məzmun xəttinin reallaşdırılması prosesində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi (X-XI siniflərin riyaziyyat kursunun materialları əsasında),
Rəhbər: fizika-riyaziyyat elmləri doktoru, professor Məlikməmməd Saday oğlu Cəbrayılov.

Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Müəllim	Mingəçevir Dövlət Universiteti	2019-...

Təltiflər və mükafatlar:

1. "Intercultural relations in the modern world" mövzusunda XV Beynəlxalq elmi simpoziumun konfrans materialları jurnalında çap olunmuş "Parametrdən asılı məsələlərin həlli üsulları" adlı məqalə (Tehran) 26 iyun 2021. Səh 270-274. Mingəçevir Dövlət Universiteti Elmi Şurasının "MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları" adlı müfəfiq qərarına görə mükafatlandırılıb.

ÇAP OLUNMUŞ ƏSƏRLER

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

B1. "Intercultural relations in the modern world" mövzusunda XV Beynəlxalq elmi simpoziumun konfrans materialları jurnalında çap olunmuş "Parametrdən asılı məsələlərin həlli üsulları" adlı məqalə (Tehran) 26 iyun 2021. Səh 270-274.

C. Milli/beynəlxalq kitablar/Monografia və ya kitablardakı fəsilər:

C1. Q.T.Kələşov, S.O.Kələşova, N.U.Allahyarova, Ə.M.Mürsəlova, Ş.P.İmanova Azərbaycanın tanınmış riyaziyyatçıları. Mingəçevir, 2018-ci il

D. Milli resenziyalı jurnallarda dərc olunan məqalələr :

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

E1. Parametr daxil olan n dərəcəli cəbri tənliklərin həll üsulları. Sumqayıt Dövlət Universiteti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Magistrantların XVIII Respublika elmi konfransının materialları. 2018. Səh 123-124

E2. Parametr daxil olan triqonometrik tənliklərin həll üsulları Mingəçevir Dövlət Universiteti, Tələbə və magistrantların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan "Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-nəzəri konfrans materialları. 2018. Səh 98-99

E4. Bağırov R.Y. Parametrdən asılı bəzi məsələlərin həlli. "Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar" mövzusunda Respublika elmi konfrans materialları. 6-7 dekabr 2019. Səh 591-592.

E5. Riyazi düşüncə nədir və nə üçün vacibdir? "Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıq və müasir çağırışlar" mövzusunda Respublika elmi konfrans materialları. 11-12 dekabr 2020. Səh 582-584